

1. HÜQUQİ ŞƏXSLƏR VƏ FƏRDİ SAHİBKARLAR ÜÇÜN XİDMƏTLƏR

	Komissiya Milli valyutada	Komissiya Xarici valyutada
2.1. Cari hesabın açılması		Pulsuz
2.1.1. Cari hesabda minimal qalıq		Tələb olunmur
2.1.2. Hesab qalığı 200 000 EUR və ondan artıq olduqda bütün məbləğ üzrə		Hər gün illik 0.8 %
2.2. Kredit hesabının açılması		Pulsuz
2.3. Əmanət hesabının açılması		Pulsuz
2.4. Hesaba nağd vəsaitin mədaxili:		
2.4.1. Hesabın açıldığı filialın kassasından mədaxil		Pulsuz
2.4.2. Digər filialın kassasından mədaxil		Pulsuz
<ul style="list-style-type: none"> • Notariusun depozit hesabına mədaxil • Digər mədaxil əməliyyatları 		0.05%, min. 1 AZN/USD/EUR; maks. 20 AZN/USD/EUR
<i>*Əməliyyatın 500 EUR nominallı banknotlar ilə aparılan hissəsinə hesablanan əlavə xidmət haqqı</i>		0.5%
2.5. Hesabdan nağd vəsaitlərin çıxarılması* ¹		0,5 %, min. 1 AZN/USD/EUR
<i>*500 000 USD/EUR-dan artıq məbləğdə nağdlaşma əməliyyatına görə komissiya maksimal 1% olmaqla razılaşma yolu ilə müəyyən edilir.</i>		
2.6. Hesab üzrə sənədlərin verilməsi:		
<ul style="list-style-type: none"> • Çıxarışlar • Səfirliklərə və Dövlət Miqrasiya Xidmətinə təqdim edilən arayışlar • Digər arayışlar* • Sənədlərin dublikatları • Müştərinin maliyyə fəaliyyətinin yoxlamasını həyata keçirən kənar auditorun sorğularının Cavablandırılması 		Pulsuz 8 AZN 3 AZN 3 AZN Pulsuz
<i>*Hər bir kredit öhdəliyi üzrə borcalan, girovqoyan/ipotekaqoyan və ya zəmin tərafindən kredit, girov/ipoteka və ya zəminlik öhdəliyi barədə arayışın ilk dəfə əldə olunması pulsuzdur.</i>		
2.7. Notariusun depozit hesabı vasitəsilə alqı-satqı, pul bağışlanması, beh və borc verilməsi əqdləri, ilkin müqavilə və digər mülki-hüquqi əqdlər üzrə əməliyyatların* aparılmasına görə xidmət haqqı		0,2 %
<i>* Bu əqdlər üzrə vəsaitlərin notariusun depozit hesabından nağdlaşdırılmasına görə komissiya tutulmur.</i>		
<i>* Bu əqdlər üzrə vəsaitlərin notariusun depozit hesabından digər hesaba və ya dövlət büdcəsinə köçürmə əməliyyatlarına görə standart tariflərə uyğun əlavə komissiya tutulur.</i>		
2.8. Müştərinin tapşırığı ilə xarici valyutanın alışı və satışı ²		Pulsuz (2.8.1.-ci bəndində nəzərdə tutulmuş hal

2.8.1. Bank tərəfindən EUR valyutasının alışı zamanı hər 500 EUR nominallı banknota görə xidmət haqqı	istisna olmaqla) 0,5 %
2.9. 500 EUR nominallı banknotların eyni valyutada digər nominallı banknotlara dəyişdirilməsi	0,5 %

Qeyd: 1. Hesabdan nağd vəsaitlərin çıxarılması əməliyyatı yalnız müştərinin hesabı aparılan bank bölməsində həyata keçirilə bilər.
2. Bankın təyin etdiyi məzənnə tətbiq edilir.

	Komissiya Milli valyutada	Komissiya Xarici valyutada
2.10. Ödəniş tapşırıqlarının icra edilməsi:		
2.10.1. Bankdaxili köçürmələr üzrə: <ul style="list-style-type: none"> Müştərinin öz hesabları arasında Digər müştərinin hesabına Notariusun depozit hesabına 	Pulsuz 0.05 %, min. 1 AZN/USD/EUR; maks. 20 AZN/USD/EUR	Pulsuz
2.10.2. Digər banklarda olan hesablara köçürmə:		
2.10.2.1. Bakı/Sumqayıt filiallarından	0,2 %, min. 2 AZN; maks. 170 AZN	0,3 %, min. 20 USD/25 EUR; maks. 300 USD/EUR
2.10.2.2. Region filiallarından	0,12 %, min. 1 AZN; maks. 170 AZN	0,3 %, min. 20 USD/25 EUR; maks. 300 USD/EUR
2.10.3. Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası ilə bağlı inkasso sərəncamları, DSMF-nin, vergi və gömrük orqanlarının sərəncamlarının icra edilməsi:	Pulsuz 0,2 %, min. 1 AZN; maks. 170 AZN 0,12 %, min. 1 AZN; maks. 170 AZN	
2.10.3.1. Məbləğ 10 AZN və ondan aşağı olduqda		
2.10.3.2. Məbləğ 10 AZN-dən artıq olduqda: <ul style="list-style-type: none"> Bakı/Sumqayıt filiallarından (hər ödəniş üçün) Region filiallarından (hər ödəniş üçün) 		
2.11. İcra olunmuş ödəniş tapşırıqlarının şərtlərinin dəyişdirilməsi və ya ödəniş tapşırıqlarının ləğv edilməsi ¹	10 AZN	50 USD

2.12. Ödənişlər üzrə təhqiqatın aparılması ¹ <ul style="list-style-type: none"> • 3 aya qədər • 6 aya qədər • 6 aydan yuxarı 	—	80 USD 110 USD 140 USD
2.13. Çek kitabçalarının verilməsi: <ul style="list-style-type: none"> • Notariyslara • Digər şəxslərə 		Pulsuz 10 AZN
2.14. Nağd vəsaitlərin inkassasiyası		razılaşma əsasında (ƏDV hesablanır)
2.15. Əmək haqqı kart hesablarına pul vəsaitinin köçürülməsi üzrə xidmət haqqı: <ul style="list-style-type: none"> • kartlar vasitəsilə nağd vəsaitlərin komissiya haqqı tutulmadan çıxarılması əməliyyatları üzrə xidmətin yalnız ASC “Xalq” Bankına məxsus bankomat şəbəkəsi vasitəsi ilə göstərilməsi şərtilə • kartlar vasitəsilə nağd vəsaitlərin komissiya haqqı tutulmadan çıxarılması əməliyyatları üzrə xidmətin ASC “Xalq” Bankına, o cümlədən digər banklara məxsus bankomat şəbəkəsi vasitəsi ilə göstərilməsi şərtilə 		0.5 % Razılaşma əsasında (Bank və hüquqi şəxs/fərdi sahibkar)

Qeyd:

1. Əməliyyat zamanı müxbir bank tərəfindən tutulan əlavə və gözlənilməz xərclər müştəri tərəfindən ödənilir.

Komissiya	
2.16. Cari qiymətli metal hesabının açılması	Pulsuz
2.16.1. Cari qiymətli metal hesabına ilkin mədaxilin məbləği	Tələb olunmur
2.17. Cari qiymətli metal hesabında minimal qalıq	Tələb olunmur
2.18. Bankla bağlanılan bir alqı-satqı əqdi üzrə Qiymətli metalın miqdarı	min. 5 XAU (troy unsiyası) ¹
2.19. Bankdaxili eyni qiymətli metalda olan hesaba köçürmə	pulsuz

Qeyd:

1. Qiymətli metal hesabı üzrə yalnız konvertasiya və bankdaxili eyni qiymətli metalda olan hesaba köçürmə əməliyyatı mövcuddur.